

Sənətşünaslıq

RƏQS SƏNƏTİNDƏ İFADƏ VƏ TƏCƏSSÜM FAKTORLARININ İNKİŞAFI

Tərənnə MURADOVA

Rəqs haqqında mövcud araştırmalarına demek olar ki, hər birində bu sənət “bədənin danışan dil” adlandırılınır. Onun ifadə etdiyi məzmun bədən və sima hərəkətləri ilə anlaşılr. Bu məzmun başlıcağıntı mütəxəlif dövrlərində öz ifadə tərzini, obraz və emosional təsir qüvvəsini dayışdırak müasir xoreografiya sənətinin formallaşmasına gətirib çıxarmışdır. “Rəqs və onun anlađan dil (işarələr) sistemi xoreografiyanın bütün növlərini vahid incəsanet sahəsi kimi birləşdirir. Rəqs sənətinin özünəməxsusluğunu ilk növbədə asas ideyani, hadisələri, fikir və emosiyaları xoreografik hərəkətlərin vasitəsilə bildirməsidir. Bu hərəket və ifadələr sistemi zəngin və rəngarəng olmaqla milli rəqs incəsanetini ilə birbaşa bağlıdır. Bəşər cəmiyyəti, onun yaşam tərzi, mədəniyyəti, adət və anənələri, məşquliyət sahələri fərqli olduğu qədər rəqsələri də mütəxəlifdir. Onları birbərdən vahid cəhət isə bütün bunları məhz plastik hərəkətlərin vasitəsilə anlatmaq və bundan zövq almaqdır.” (4, s.3-4)

Məlumdur ki, rəqsdə hərəkətlər şərti xarakter daşıyır, üümüleşdirilmiş şəkildə ifadə olunur. Bu hərəkətlər vasitəsilə rəqs sənəti sanki “oxumaq” mümkündür. Bu hərəkətlər müəyyən hadisəni eks etdirir. Göründüyü kimi xalq rəqsələrinin bir çox hərəkətləri real həyatda olan mütəxəlif anlayışları, hadisələri, simvolları obrazlı şəkilde təsvir edir. Onlarda insanın ətraf aləmi təsvir etmək bacarığı bürüruz verir, təbiəti müşahidə edərək onun obrazlarının plastikini rəqse daxil edir. Ele rəqsələr var ki, orada ənənəvi simvolları tərennüm olunur. Məsələn, qadın gözəlliyyini vəf etmək üçün güllə obrazları, qürur, qüdrət obrazının simvolu kimi qartal obrazı (xüsusişdə dağlıq ərazilərdə yaşayın xalqlarla) və s. rəqsələrə tərennüm olunur. Bəsliliklə de, etnik rəqsələrdə simvol-obrazlar təqdim-təsvir hərəkətləri ilə səciyyələnir (məsələn, “Turacı” rəqsində tətbiq olunan hərəkətlər).

Xalq rəqsinin xoreografik məzmununa üstünlük verilen cədvəllerden birini qeyd edə bilərik. N.Kosobutskaya elmi tədqiqatında bu rəqsələrin bir sıra spesifik cəhətlərini qruplaşdırmışdır: “1. Dini-marasim; 2. Reflektivlik; 3. Sirkretivlik; 4. Bifunksionallıq; 5. Anonimlik; 6. Ifadə və qeyri-ifadə vasitələrinin vahidi; 7. İmprovizasiyalılıq; 8. Plastikanın musiqi üzərində üstünlüyü; 9. Kollektivlik; 10. Ənənəvilik və konserativlik; 11. Realizm”. (5, s.79)

Burada qeyd olunan cəhətlərin hər biri xalq rəqsələrinin təbiətinə xarakterikdir. Rəqs haqqında mövcud tədqiqatların ekseriyətində onun mistik-dini marasimlərə bağlılığı qeyd edilir. İbtidai icma quruluşunun mövcud olduğu dövrde, hətta ondan da əvvəl insanlar arasında danışınq dilindən avəl ünsiyyət vasitəsi məhz əl və bədən hərəkətləri, müəyyən seslər, hərəkət tipləri mövcud olmuşdur ki, bunlar daha sonra mistik ritualların esasını təşkil edən rəqsələrin formallaşmasında mühüm rol oynamışdır. Buna misal olaraq, hələ də əz mövcudluğunu qoruyub saxlayan sufi rəqsələrini göstərmək olar. “Xalq rəqs medəniyyətinin formallaşmasına ilk olaraq insanların mifalı dünayagörüşü, təbiət qüvvələrinə sitiyası böyük təsir göstərmişdir. Qədim dövrdə bütün etnosların rəqsələri mistik ritual və mərasimlərlə, mövsüm bayramları və mütəxəlif meşət hadisələri ilə sıx bağlı olmuşdur. Çox zaman bu rəqsələr tərəfdən hər hansı bir istek, uğurlu mehsul və ya ov diləmək üçün ifa edildi” (5, s.79)

Xalq rəqsələrinin reflektivliyi ilk növbədə onların milli mənşəliyyətinin təzahürü ilə bağlıdır. Məlumdur ki, hər bir xalq rəqsində onun milli mentaliteti, özünəməxsus dünayagörüşü, mənəvi-psixoloji dəyərləri və s. ifadə olunur. Xalq rəqsinin məhz bu cəhəti onu klassik xoreografiyadan hem fərqləndirir, hem de onun milli zəmində inkişaf etməsini şartlaşdırır.

Sinkretik cəhət xalq yaradıcılığının bütün sahələri kimi rəqsələr də mexsusdur. Rəqs sənəti özündə teatral, musiqi, pantomima, xoreografiya, təsvir sənət kimi sahələri birləşdirir. Xalq rəqsində bu sənətlerin hər birinin arxaik növleri vəhdət şəkildə təcəssüm olunmuşdur. Zaman keçdikcə bu sənət sahələrinin müstəqil təşəkkülü baş versə də, onların səciyyəvi cəhətləri yənə də rəqsin səciyyəvi xüsusiyyətləri sırasında mühüm yer tutur. Hər bir rəqs müəyyən məzmun, süjet, obrazla malik bir kompozisiyadır. Burada hər detal, plastika, musiqi, ritm, geyim, rəqsin məzmunu, obrazı, inkişaf prosesi və s. əhəmiyyətlidir. Xalq rəqsinin səhne təcəssümündə isə sadalanın məqamlar daha ciddi və peşəkar səviyyədə reallaşır. Lakin xalq rəqsinin bu mərhələsində sinkretik cəhəti əslinde sinteze azevlənmə olur. Çünkü, hər rəqs hər hansı el şəhliyində ifa edən insan onun bu cəhətlərini özünəməxsus şəkildə, əvvəldən düşünülmədən və peşəkar hazırlığa malik olmadan həyata keçir. Eyni rəqsin səhne təcəssümündə isə bu sənət sahələrinin professional səviyyədə təzahürü esas şərtlərdir və onları həyata keçirənlər de öz sənətinin peşəkar kimi bu prosesdə iştirak edir. Rəqsin səhne təqdimatında onun ifa sahəbindən (konsert programı, tədbir, bayram və s.), dolayı bu prosesdə xoreografi, rəqqs, rejissor, rəssam, geyimləri hazırlayan modeler, vizajist, müşayiətçi ansambl və başqa işçi qrupu birgə fəaliyyət göstərir.

Xalq rəqsələrinin çox funksionallığı da ilk növbədə onların qədimliyindən irəli gələn faktordur. Məlumdur ki, rəqsələr fiziki və psixoloji təzyiqi azaltmaq üçün, tibbi məqsədlərə, eləcə de sağlamlıq və idman növlerinin formallaşmasında tətbiq olunmuşdur. Əgər klassik baletin esas funksiyası sərf estetik faktorla bağlıdırsa, xalq rəqsələri bununla yanaşı, həm də ictimai və meşət həyətin faydalı məqamlarını da özündə toplamışdır. Lakin zaman keçdikcə, xüsusi xalq rəqsinin səhne həyatında estetik funksiya on plana çıxarılmışdır.

Anonimlik xalq yaradıcılığının esas cəhəti kimi xalq rəqsələrinə də xasdır. Bu rəqsələrinin yaradıcısı məlum deyil. Sadəcə onların məzmunu, obrazı rəqsin hənsi şərtlər altında yaranması haqqında müəyyən təsəvvür oyada bilər. Məsələn, əmək prosesi, mərasimlər, təbiət obrazları ilə bağlı rəqsələri göstərmək olar. Lakin bu rəqsələr sırasında bir qismi hər hansı bir əlamətə, simvolikaya malik deyildir, onların yaranma prosesi daha çox anonimlik eks etdirir. Xalq rəqsələrinin xoreografik məzmunu üzün illərin, əsrlərə dayanın tarixi hadisələrin, xalqa məxsus yaşam tərzinin, mənəvi dəyərlərin, adət-ənənələrin plastika vasitəsilə ilə ifadəsi kimi çıxış edir. Buna görə də onların yaranmasında bir

insanın iştirakını düşünmek mümkün deyildir. Bu rəqsələr kütlə arasında öz bədəni musiqi və ritmin təsirində daha yaxşı idarə edə bilən, qısa desək rəqs etmək bacarığı olan insanların müxtəlif mərasimlərdə, el şənliklərində, bayramlarda öz istedadını nümayiş etdirmə ilə zaman-zaman formallaşmış, digər insanlara da təsir göstərək xarakterik plastik hərəkətlər toplusuna çevrilərək nəsildən-nəslə ötürülmüşdür. Bu gün xalq mahnılarının hansı formada yaranması neçə təsəvvür edirik, rəqsələr də həmin şərtlər altında formallaşmışdır. Əgər bu gün xalq rəqsinin səhne təcəssümündə ona verilən quruluşun müəllifi məlum dursa da bele, o müəllif-redaktor kimi çıxış edir. Yəni, xoreografik məzmunu bəlli olan xalq rəqsinin səhne redaktoru, xoreografi kimi ona yeni həyat və yeni inkişaf pilləsi təşkil etmiş olur.

Xalq rəqsələrində ifadə vasitələrinin xoreografik və qeyri-xoreografik xüsusiyyəti klassik baleta nisbetən daha zəif təzahür etse də, süjetli rəqsələr istifadə edilən müəyyən vasitələr (silah, bəzək və ya meşət əşyası və s.) bu cəhətin mövcudluğunu göstərir. Lakin xalq rəqsinin səhne təcəssümü onun bu cəhətinin qabamasına şərait yaratır. Lakin xalq rəqsinin səhne təcəssümü onun bu cəhətinin qabamasına şərait yaratır. Müəyyən kompozisiyalarnın daxiliyindən ifadə rəqsələr zamanı xoreografi və baletməysterlər süjetin tələb etdiyi vizual ifadə vasitələri kimi, müəyyən əşyalarla yanaşı, hətta təbiət hadisələrinin təsvirini verməyə çalışmışlar. Bu baxımdan Ə.Abdullayevin quruluşu verdiyi “Neftçilər” rəqs-kompozisiyasına dəniz dalğalarının təsvirini yaranan səhnəni qeyd etmək olar. Xalq rəqsələrdə müəyyən heyvan və quşun hərəkətini imitasiya edən elementləri də bu sıraya daxil etmək olar. Məsələn, “Turacı” rəqsində quşun qanadlarını müxtəlif şəkildə hərəkət etdirməsi rəqqsə tərəfindən imitasiya edilərək onun obrazını yaratmağa təkan vermiş olur.

Xalq yaradıcılığına xas olan daha bir cəhət, improvisasiyalılıq xalq rəqsələrində parlaq təzahür edir. Improvisasiyalılıq bu və ya başqa şəkildə demək olar ki, bütün incəsanet sahələrinə xarakterikdir. Burada həm yaradıcı, həm də ifa prosesində meydana gelən improvisasiya məqamından səhəbet gedir. Geniş mənada bu cəhət həm xalq, həm də klassik rəqsədə təzahür edir. Eyni baletin müxtəlif xoreograflar tərəfindən qurulması zamanı hər dəfə yeni variantların meydana gəlməsi buna misal ola bilər. Lakin xalq rəqsində improvisasiya həm yaradıcı, həm də ifa prosesində reallaşır. Belə ki, xalq rəqsinə xas olan ənənəvi elementlərin müxtəlif təşkil, ornament və bəzəklərə yenilənməsi və s. improvisasiya cəhəti kimi qiymətləndirilir. Zamanla bu əlavələrin bir qismi unulur, bir qismi isə kanonlaşaraq əbədilaşır.

ƏDƏBİYYAT

1. Almaszade Q.H. Azərbaycan xalq rəqsleri (metodik vasitə). B.: “Birleşmiş nəşriyyat”, 1959, 150 c.
2. Həsənov K.N. Qədim Azərbaycan xalq rəqsələri. B.: İşləq, 1983, 60 s.
3. Abdullayeva E. Ə. Əlibaba Abdullayev. B.: Nurlan, 2015, 263 s.
4. Ural'skaya V.I. Рождение танца. M.: Советская Россия, 1982, 144 c.
5. Kosobutskaya N.I.O. Актуализация культурного наследия в пространстве народной сценической хореографии. Диссертация на соис.уч.степ.канд.культурологии. Челябинск, 2018, 159 c.

Təqdim olunan məqalə xoreoqrafiya sənətinin mühüm sahələrindən biri olan milli rəqslerin səhnə təcəssümünün öyrənilməsinə həsr olunmuşdur. Məqalədə milli rəqs sənətinin səhnə təcəssümü ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilmişdir. Müəllif milli rəqslerin səhnə təcəssümündə ifadə və təcəssüm faktorlarının işlənməsi məsələsinə toxunaraq, problemin araşdırılmasını bu sənətin inkişafında mühüm təkan rolunu oynadığını qeyd etmişdir.

Açar sözlər: milli, rəqs, obraz, simvol, sinkterik, reflektiv, anonim

Представленная статья посвящена изучению сценария национального танца, одной из важнейших областей хореографии. В статье разъясняется ряд вопросов, связанных с сценарным искусством национального танцевального искусства. Говоря о проблеме выражения национальных танцев в выражении сцены и развитии воплощение факторов, автор отметил, что исследование проблемы сыграло важную роль в развитии этого искусства.

Ключевые слова: национальный, танец, образ, символ, синхронный, отражающий, анонимный

The presented article is dedicated to the study of the scene embodiment of national dances, one of the most important areas of choreography art . The article clarifies a number of issues related to the scene embodiment of the national dance art. The author develops expression and embodiment of the expression of national dances in the scene he noted that the investigation of the problem played he has played a role an important boost in the development of this art.

Key words: national, dance, type, symbol, synthetic, reflective, anonymous